

Bu gün dünya siyasetinin ən aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Təsadüfi deyil ki, son vaxtlar keçirilən bütün siyasi və iqtisadi məzmunlu konfransların gündəliyində də yer tutan başlıca məsələlərdən biri dövlətlərin enerji təhlükəsizliyidir. Xüsusən Avropa ölkələri özlərinin enerji təhlükəsizliyini təkmilləşdirməyə və gücləndirməyə ehtiyac duyurlar. Buna görə də bu dövlətlər hazırda genişmiqyaslı infrastruktur və enerji layihəsi olan “Cənub qaz dəhlizi”nin enerji təminatında əsas mənbələrdən biri olacağına əmindiirlər.



Azərbaycan qlobal miqyasda mühüm siyasi və iqtisadi tərəfdas kimi qəbul olunur

“Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı bunu bir daha təsdiq etdi

Bu layihənin reallaşması Avropanın enerji təhlükəsizliyinə həqiqətən yeni elementlər gətirəcək. Çünkü “Cənub qaz dəhlizi” Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadəyə, yüz minlərlə adamı sərfeli enerji ilə təmin etməyə şərait yaradacaq, dəhliz boyunca yerləşən ölkələrdə yeni texnologiyaların, iş yerlərinin açılmasına və investisiyaların artmasına gətirib çıxaracaq. Məhz buna görə həm Avropa İttifaqı, beynəlxalq maliyyə teşkilatları, həm də Amerika Birleşmiş Ştatları bu layihəyə maraq göstərir, dəstəklərini ifade edirlər. Fevralın 29-da Bakıda keçirilən “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı bütün bunların təsdiqi olmaqla yanaşı bir daha göstərdi ki, “Cənub qaz dəhlizi” uğurla reallaşır.

Xatırladaq ki, Bakıda bir il bundan əvvəl keçirilmiş “Cənub qaz dəhlizi” Məşvərət Şurasının birinci toplantısı bütün layihə üzvləri arasında əlaqələndirməni yaratmaq məqsədile göstərilmiş səylərin, siyasi iradənin təzahürü idi. Bütün bunlar isə layihə üzrə mühüm irəlliyyət və uğurlarla öz nəticələrini göstərməkdədir. Bunu 2015-ci ilde görülmüş işlər də təsdiq edir. Beleki, ötən il qlobal səviyyədə iqtisadi baxımdan çətinliklər yaşansa da, “Cənub qaz dəhlizi” layihəsi üzrə yaxşı nəticələr əldə edilib. Layihə üzrə ötən ilin ən yaddaşalan hadisəsi Türkiyənin Qars vilayətində Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə TANAP-in təməlinin qoyulması idi. Bundan başqa, ötən ilin naiiliyyətləri sırasında layihənin həyata keçirilməsində iştirak edən ölkələr arasında səyələrin əlaqələndirilməsini də xüsusi qeyd etmək lazımdır. Çünkü əməkdaşlıq və əlaqələndirmə səviyyəsi, qarşılıqlı etimad həyata keçirilən

genişmiqyaslı işlərin uğurla başa çatdırılmasında olduqca vacibdir.

Bu mənada Bakıda “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının keçirilməsi olduqca böyük əhəmiyyətə malik idi. Toplantıda ötən il görülən işlər bir dəha nəzərdən keçirildi və 2016-ci il üçün program planlaşdırıldı. Məşvərət Şurasının ikinci iclasında bir sıra dövlətlərin əlaqədar qurumlarının rəhbər şəxslərinin və Avropa İttifaqının müvafiq teşkilatlarının yüksək səviyyəli rəsmi nümayəndələrinin iştirak etmesi “Cənub qaz dəhlizi” layihəsinin beynəlxalq və transmilli məzmunundan xəbər verir. İştirakçıların tərkibi, hər bir ölkənin yüksək siyasi səviyyədə təmsil olunması göstərdi ki, bütün hökumətlər və tərəfdaslar layihənin uğurla başa çatdırılmasında maraqlıdır. Xatırladaq ki, iclasda, “Cənub qaz dəhlizi”nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilcileri, o cümlədən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyaseti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini, Avropa Komissiyasının enerji birligi üzrə vitse-prezidenti Maroş Ševçoviç, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ Dövlət Departamentiñ enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hökşteyn, Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi departamentinin beynəlxalq enerji məsələləri şöbəsinin baş direktoru Edmund Hosker, İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vincenti və digər şəxslər iştirak edirdilər. Toplantıda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəminin bu layihənin həyata keçirilməsində düşünülmüş siyaset yürütdüyünü bildirib: “Öz enerji siyasetinə qəti surətdə sadıq qalan, hər zaman azad rəqabəti, bazar iqtisadiyyatını,

enerji sahəsində toqquşmanı deyil, əməkdaşlığı təşviq edən Azərbaycan enerji şaxələndirilməsində, enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda hesab edirəm ki, ölkəmiz bu layihənin həyata keçirilməsində düşünülmüş siyaset nümayişi etdirir. Enerji amili heç zaman siyasi təşəbbüs və ya siyasi tələb vasitəsi olmalı deyil. Biz enerji əməkdaşlığını siyasi formatdan ayırmalıyıq. Yalnız bu halda biz uğur qazana bilərik. Fikrimcə, bu şəkildə qurdugumuz əməkdaşlıq bunu nümayişi etdirir. Biz “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsinə sadıq. Azərbaycan üçün bu, o deməkdir ki, gələn bir neçə il, on illiklər ərzində ölkəmiz hasil edə biləcək həcmə uyğun təbii qazın satışından yararlanacaq”.

Azərbaycanın son iyirmi il ərzində başladığı bütün layihələr uğurlu layihələr olduğunu və “Cənub qaz dəhlizi” layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyini diqqətə çatdırıran Prezident İlham Əliyev onuda bildirib ki, Azərbaycan qaydalarla, təcrübə və qanunvericiliklə tənzimlənən böyük bazarlara çıxışı eldə edəcək, Avropa istehlakçıları isə etibarlı, dost mənbədən, yeni mənbədən qaz alacaqlar. Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında çıxış edən hər bir qonaq isə Azərbaycanın “Cənub qaz dəhlizi”nin əsas aparıcısı kimi strateji rolunu xüsusiyyətli diqqətə çatdırırdı. Layihənin uğurla reallaşmasına, töhfələrinə, konstruktiv və mütərəqqi təşəbbüslerinə görə Prezident İlham Əliyevə təşəkkürlerini bildirən ayrı-ayrı ölkələrin və Avropa İttifaqının rəsmiləri əməkdaşlığın bu formatının praktiki və yaxşı nəticələrini gördüklərini bildirdilər.

“Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının Birgə Beyannaməsi də imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Komissiyası-

nın vitse-prezidenti Federika Moqerini imzalanma mərasimində iştirak ediblər. Birgə Beyannaməni “Cənub qaz dəhlizi” layihəsinin iştirakçısı olan ölkələrin nazirləri və xüsusi nümayəndələri imzalayıblar. Birgə Beyannamədə keçən dövr ərzində layihənin icrası istiqamətində görülən işlər yüksək qiymətləndirilir. Əldə olunmuş nəticələrin layihənin vaxtında və uğurla icrasına şərait yaratmaqla strateji hədəflərə çatmağa xidmət edəcəyi bildirilir. Beyannamənin ümumi məzmunundan belə aydın olur ki, Avropa İttifaqı Azərbaycanın enerji mənbələrini şaxələndirmək təşəbbüsünü daha da genişləndirmək, “Cənub qaz dəhlizi”nə yeni tədarükçülər cəlb etmək niyyətindədir.

“Cənub qaz dəhlizi”nin ərsəyə gəlməsində regionda qlobal xarakterli bütün layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradesi həllədici olmuşdur. Bu təşəbbüs Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş arealda inkişafı üçün etibarlı zəmin hazırlamışdır. “Cənub qaz dəhlizi” Məşvərət Şurasının hər iki toplantısının da Bakıda keçirilməsi Azərbaycanın bu layihənin reallaşmasında həllədici rolunun təsdiqi ilə yanaşı, ölkəmizin regional və qlobal miqyasda ciddi iqtisadi-siyasi tərəfdas kimi qazandığı böyük nüfuzun növbəti təzahüründür.

Məşvərət Şurasının ikinci toplantısı bir daha ona dəlalət edir ki, ciddi siyasi iradə və ahəngdar əməkdaşlıq “Cənub qaz dəhlizi” layihəsinin uğurla icrasına gətirib çıxaracaq. Bu da öz növbəsində ölkələr arasında dostluq münasibətlərini daha da dərinləşdirir və regional əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirir.